

SÖHRAB TAHİR AZƏRAZƏR

**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**

**“ŞƏRQ-QƏRB”
BAKİ-2005**

AZADLIĞA İÇİLƏN AND

Cənubi Azərbaycanla sərhədin lap yaxınlığında – Lerkədə, rayon ziya-
lınının toplaşığı bir məclisde Söhrab Tahir şeir oxuyurdu. Başını qar almış
dağların, Qızıurdu, Kömürgöy zirvələrinin o üzü Savalan id; yollar bağlı
olmasayızi ziyarətinə gedəcəkdir. Lakin duman elə qatılmışdı ki, on addım
o yani seçmək olmurdu. Bu dəfə Zöhrab Tahirin ilk gənclik illərinə şahidlilik
etmiş “dağlar gözəli” Savalani, heç olmazsa, uzaqdan-uzağaya görmək də bize
qismət olmadı.

Sərhəddə – ömürlük dərdi və faciəsinə, uşaqlıq dünyasının o taylı xatira-
lərinə, İranda qalmış qardaşlarının, qohumlarının ürək havasına yaxınlaşdıraqça
Söhrab Tahir qəmlənməkdənə, sanki taleyin acığına, daha da şən, nikbin,
vüqarlı görünürdü. Vətənin faciəsini qırx ildən bəri öz şəxsi taleyində, anasız,
atasız, qardaşsız illərində, hamidən gizli ürəyinə axıdilan göz yaşlarında (bir
dəfə Söhrab Tahir söhbət eləmişdi ki, özümü nə qədər tox tutub göz yaşımı
gizlesəm də, yuxuda tez-tez ağlayıram və sahər durub balışımı yaşı görürəm)
sərt, döyüşkən, ağırlı, hasratlı və ümidi poeziyasında yaşadan dostumuza,
qardaşımızı, “Söhrab əmi” mizi mən heç vaxt bu qədər güclü, dözmənlü gör-
məmədim.

Astarada, ata yurdunun, doğma ocağının cəmi yüz-yüz əlli addımlığında,
“dövlət körpüsünün” bu qulağında susub dayananda Söhrab Tahirə baxmağa
ürək eləmirdim. Bu qodər acizliyimin, köməksizliyimin dərdi mani bükürdü,
elə bil mən də nə isə bir günahın sahibi idim, elə biliydim bu boyda faciəsi
olan bir millətin övladları başlarına papaq qoyub şax-şax gəzməməlidirlər; ya
bunu bacarmazlar, ya da buna haqları yoxdur. Lakin bu boyda yükün altından
yenə də Söhrab Tahir dikəldi. Astara çayının o tayindəki evdə yaşayan dayı-
sından, uşaqlıq xatirələrindən danişmaga başladı və mən başa düşdüm ki,
faciənin içində də solmayan, sinixmayan dözümüz, qüdrəti ona həyat özü verib,
başa düşdüm ki, dərdə uymaq – ona qanad vermək, onu üstünə qaldırməq,
onu özünə güldürməkdir; en çətin anlarda da gərək sən dərddən ucada daya-
nasın, ona gülməyi bacarasın və xalqı ayaga qaldırasın, tarixi tələsdirəsən ki,
öz sohvini tez düzəltsin. Söhrab Tahirin bütün yaradıcılığı bu məramma xidmət
edir və üzü Savalana oxuduğu şeir də həmin məram şeirlərindən idi:

Qurban sənin dam uçuran yağısına, doluna,
Qurban sənin dağ yolunu səngər etmiş oğluna,
Gir qoluma, daha çıxaq böyük dünya yoluna,
Dayan, dayan, ey əcadadım, qoy mən girim qoluna,
Savalanım, Savalan!..

Bu şeirdə nə isə duaya, anda bənzeyən bir güc, bir sehr var idi. Vətəninin
azadlığını görmək, yenidən döyüş səngərinə girmək, Cənubi Azərbaycanın
gözəl günləri uğrunda mübarizə meydanına atılmaq ümidi ilə “həmişəbəhar”
olan, saçına dən düşən şair salonda oturanları da, kürsünü də, özünü də

unutmuşdu, dumanlı dağların üstündən üzünü Savalana tutub ömrünün ən
mögəddəs andını içirdi:

Dərələrin gül xırmanı, gül içində bataram,
Qayaların sərin kölgə, kölgələnib yataram,
Güllə edib daşlarını sapandımla ataram,
Sənin zirvən azadlıqdır, o zirvənə çataram.
Savalanım, Savalan!..

Cənubdan ayrı düşdüyü illər ərzində, Şimalı qardaşlarının arasında heç
vaxt taleyindən gileyənməyən, hamidən artıq deyib-gülən, hamidən gözütən
yaşayan, hamidən şüx gəzən, dəst məclislərinin başında əyləşən, töbət sey-
rina birinci atlanan, yolda-gəzintidə özündən on beş-iyirmi yaş cavanlarla
arada onşus da zahiron hiss olunmayan fərqi çox asanca silən, dənizdə ham-
mizdən uzağa üzən, dağda hamımızdan yüksəyə qalxan, özünü heç vaxt qərib
hiss eləməyən “qərib” qardaşımız Savalana üz-üzə dayananda özünü gizləyə
bilməmişdi, dərdi açılmışdı. Və mən bu anlarda birdən-birə hiss elədəm ki, bu
qırx ildə Söhrab “əmi” Savalansız nələr çəkib!.. Hər dəfə onun haqqında
düşünəndə, deyirəm bəlkə Söhrab Tahir kimilər bizim xoşbəxtliyimizdir.
Görünür, biz aradan Araz sərhədini götürənədək, yurdumuzun bütövlüyüne
yetənədək, ondan da əvvəl, öz ürəklərimizdəki xırda yerliçilik, qohumbazlıq,
əyalət, rayon, zona, kənd ayrılıqlarına son qoyanadək hələ neçə-neçə Mirzə
İbrahimovlar, Söhrab Tahirlər, Baləş Azəroğullar, Mədina Gülgünələr, Əli
Tudələr, Həkimə Billurlər, Səməd Behrəngilər, Mərziyə xanımlar... qurban
getməliyimşələr, qohum-qardaşdan, doğma diyardan ayrı düşüb, otuz il, qırx il
“mühacir” pasportu gəzdirməliyimşələr, ana üzü görmək, ana səsi eşitmək
həsrətiylə yaşamalıymışələr ki, onların sətirlərindəki, misralarındakı haray,
dərd, göz yaşı iki əsra yaxın bir ayrılıqda dözən qardaşların mürgülü ruhunu
oyatsın. Arazın sahilində yaşaya-yaşaya əlli addım aralıda, o üzdəki qarda-
şına hələ də “iranlı”, “həmşəri” deyənlərə, öz taleyi ilə barışanlara, fikri-
zikri ancaq öz şəxsi rahatlığı üçün əlləşməkdə olanlara baxanda fikirləşirən
ki, burda Mirzə Cəlil demiş, “çox maarif topu” lazımdır, hələ belələrinin
ürəyində dənə-dənə Söhrab Tahir şerinin şimşəkləri çaxmalıdır:

Azad qardaşım var, onunla xoşam,
Mən gərək sahili sahilə qoşam,
İki bölünməkdən elə qorxmuşam
Çöpü də ikiyə bölmərəm dəha!..

Sərimizin Cənubi Azərbaycan qolu barədə düşünəndə ilk əvvəl bu zəngin
xəzinənin bizim ruhumuzu, mənəvi aləmimizi, vətəndaşlıq hissələrimizi nə
qədər və nələrlə zənginləşdiriyini təsəvvür etməyə çalışıram. Görürəm ki,
yuxarıda adları çəkilən və Cənubda hadisələrin şahidi olan qoləm sahibləri
olmasayıdi, Quzey Azərbaycanda onların səsine səs verən Səməd Vurğunun,

Süleyman Rüstəmin, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın Cənub şəirləri yaranmasaydı – indiki neslin vətəndaşlıq təbiyəsi necə də yarımcıq olardı.

Fikirleşirəm və Söhrab Tahirin minlərə azerbaycanlı dilində əzber olan misralarının açdığı böyük mənəvi səngərdə qazanılan qələbələrin əzəmetini, dəyərini təsəvvürə gətirməyə çalışıram:

Mənim qollarımı iynə-sap edin
Tikin Astaranı biri-birinə,
Çayları, yolları iynə-sap edin,
Tikin Culfları biri-birinə!..

Cənubi Azərbaycanda Milli Hökumət qurulandan sonra inqilab rəhbəri S.C.Pişəvəri bir dəstə gəncələ birlikdə Söhrab Tahir SSRİ-yə, hərbi məktəbdə oxumağa göndərmişdi; hələ çox cavan olsa da, Pişəvərinin yanındakı işi ilə Söhrab inqilaba, xalqın azadlığı uğrundakı mübarizəyə sədaqətini göstərmüşdi. O, hərbi sərkərdə olmaq, ömrünü yurdunun müdafiəsinə, qazanılmış milli müstəqilliyin qorunmasına sərf etmək isteyirdi. Lakin imperialistlərin silahlandırdığı irtica Azərbaycan Milli Hökuməti ilə birlikdə milyonlarla Söhrab kimilərin arzularını da boğdu. Söhrab hərbi sərkərdə olmaq arzusuna yetməsə də, tale ona müasir Cənubi Azərbaycan poeziyasının qüdrətli yaradıcılarından, sərkərdə və bayraqdarlarından biri olmayı qismət etdi; hərbi geyim geyməsə də şerin ağır səngərini, xalqının milli müstəqilliyi uğrunda sözə, əqidə ilə mübarizə səngərini o bir gün de tərk etmedi... Söhrab Tahir poetik mübarizə yolunu Cənubi Azərbaycan xalqının taleyinə, onun vətəndən didərgin düşmüs yüz minlərlə övladının acı, nisgilli ömrünə doğru yənlərdi:

Nə görmüşəm, gördüklərim heç oldu,
Ömrüm mənə üç ömürlük köç oldu,
Yarım milyon ölü gördüm, yarımcan,
İki milyon sürgün gəldi dalımcə.
Milyon-milyon uşaq gördüm yalnızçaq.
Verdi neçə can çəkənə canım can,
Son nəfəsim, son qorarım qalınca!
Nə görmüşəm sənələ hələ mən, gülüm,
Üç inqilab! Üç azadlıq! Üç ölüm!..

"Nə görmüşəm hələ mən" şairin balaca bir ömürüyü, tərcüməyi-halidir. Şəirlərinin birində:

Mən iki ölkənin vətəndaşıyam,
İki taleyimi gerək yaşayam.

– deyən Söhrab Tahirin bütün yaradılılığı bu arzunun reallaşdırılmasına sərf olunub. Əsərlərində də müəllifin ikili taleyindən gələn bir mövzu əlvənlığı,

sevincən göz yaşının, görüşlə ayrılığın, xoşbəxtliklə ömürlük dərдин six-six qovuşması, bir-birini izləməsi və tamamlaması var...

Təqdim olunan poetik toplusunu şair xüsusi bir səliqə ilə düzüb. Şəirlərin hər biri vətəndaşlıq ruhu, ictimai ruhu ilə adamı yerindən oynadır. Söhrab Tahirin şair – vətəndaş bənzərsizliyini, böyükliyünü göstərən şəirlər çıxdur. Mənə an çox xoş gələn müəllifin, bu kitabda da öz ıslubuna, deyim tərzinə sadıq qalması, oxucu ilə görüşə mövzusu və vətəndaşlıq pafosu ilə, doğrudan da, müasir şerimizdə seçilən, xüsusi bir mövqedə dayanan gözəl əsərlərə gölməsindədir.

Mənə elə gəlir ki, Söhrab Tahir şerimizin az tehlil olunmuş, az öyrənilmiş, layiqli qiyəmtini hələ almamış nümayəndlərindəndir. Bu kitab təqidçilərə, müasir şerimizin araşdırıcılarına söz demək, tədqiqat əsərləri yazmaq imkanı verməklə yanaşı, Şimali Azərbaycan və Cənubi Azərbaycan ədəbi ənənələrinin müştərek özü üzərində ucalan Söhrab Tahir yaradılığını bütün ləyqəti ilə göstərə bilir.

Kitabda, doğrudan da, iki ölkənin taleyi, iki dünyanın havası var; lakin bu iki ümman bir ürəkdə baş-باşa gəlir, qovuşub birləşir. Bu, Söhrab Tahir poeziyasına təkcə çağdaş Azərbaycan şərində deyil, dünyanın döyüşkən, inqilabi poeziyasının qüdrətli nümayəndlərindən, ömrü mühacirətdə keçmiş Nazim Hikmət və Pablo Neruda, Aleks la Quma və Mahmud Dərvish yaradılılığı ilə bir sıradə yer qazandır. Təəssüf ki, biz, Söhrab Tahirin yaradılığını məhz bu baxımdan, təkcə Azərbaycan xalqının taleyini, dərdini yox, öz azadlığı, müstəqilliyi uğrunda mübarizə aparan bütün xalqların, xüsusən də Şərqi xalqlarının ürək tərcüməni olan bir poeziya kimi arasında qiyamətləndirə və ölkə miqyasında, ölkəmizin sorhədlərindən kənardə təbliğ edə bilməmiş... Söhrab Tahir yaradılılığı – xalqın mənəvi, ədəbi, ruhi birliyini yaşıdan ən güclü qüvvələrdən, aramızdakı ən möhtəşəm körpülərdən biridir.

Bizim hamımızın zarafta "əmi" adlandırdığımız böyük qardaşımız yaradılıqla yorğunluğun, nəfəs dərəmənin nə olduğunu bilmir. Onun balaca iş otığının qapısını nə vaxt döymüşəmə, qarşıma gümrah çıxıb, lakin işləmədən gözlərinə qan dolur, barmaqları qabar bağlayır. Köhnə ərəb qrafikası ilə, stenoqram kimi yiğcam xətt ilə yazılan dəftərləri həmişə təzə şeirləri, xatiroları, yol qeydləri, roman, povest və hekayələrinin yeni epizodları ilə dolu olur.

Tale Söhrab Tahirdən çox şey oğurlasa da onun istedadını, ilhamını və ən başlıcası isə Ferhad bileyklərini, gecə-gündüz kirpik calmadan yazmaq qabiliyyətini elindən ala bilməyib. O da taledən qisasını bu cür alır. Şeri və nəsri ilə başı müsibətlər çəkmış bir xalqın mənəviyyat və mübarizə tarixini yaratmaq üçün əlinə düşən xırda imkanları da itirmir. Yazır: evdə, işdə, qatarda, təyyarədə, mehmanxanı dəhlizlərində, dost görüşünə gedəndə, Araz qırğındı və üzü Savalana dayananda... Əger Söhrab Tahirin arzusunu yerinə yetirmək olsayıdı, onun misraları Arazi başabaş sahil-sahile tikməyə bəs edərdi.

Söhrab Tahir bir neçə nəşr kitabı da buraxdırıb. Romanı, hekayələri var. Hiss edirəm ki, Cənubi Azərbaycan xalqının həyatını epik lövhələrle

göstərmək onu daha çox çəkir. Onlarla poemasında, "Səttarxan" dastanında yaradılmış parlaq həyat və mübarizə mənzərələri də ürəyini sakitleşdirə bilmir...

Bizim nəsil Söhrab Təhiri həmişə xeyirkah, nəcib, sözübütöv, cəfakes, mərd və mübariz, xırda hissələrdən uzaq görmüşdür. Bizim gözümüzdə o, inqilabçı, döyükən Cənubi Azərbaycan xalqının timsalıdır. Uca boyu, iti baxışları, şimşək gülüşləri ilə Söhrab Təhir Cənubi Azərbaycan torpağının bir parçasıdır. Güney Azərbaycanında sərhədsiz, maneəsiz addımlayan, Savalandan qopan bir qaya kimi gəzən, bütün qapıları ərkələ açan, bütün evlərdə intizarla gözlənilən, varlığında işiq, inam, qələbə gəzdirən özü demiş, AzərAzər babadır!..

Salam! Yanan qəlbim,
Oyanan yurdum!
Salam! Silahını hələ saxlayan
Ağsaqqal,
Ağbirçak,
Fədayı ordum!

Söhrab qızıl ürəyini və ürek qanı ilə yazılmış şeirlərini bayrağa döndərib bu fədayı ordusunun ön cərgələrində addımlayıv...

And içmişəm
Bir arzuma
Çatım axır ölündə.
Parçalanmış millətləri
Yığım Culfa, Mərəndə.
Bir eleyim ayrıları,
Bira döñüm bir mən də.
Qoy bir olsun dünya özü
Bu birliyi biləndə
Mən də gülüm
İki Culfa
İki sahil güləndə
Rüsxət versə vətənim!

Bu and bütün oxuların andı kimi səslənir!..

Sabir Rüstəmxanlı